


# MÜTƏFƏKKİR SƏLAHİYYƏTİ:

## akademik Azad Mirzəcanzadə dühası



29.09.1928-17.07.2006

...Adamlar çox vaxt bir-birlərini ona görə başa düşmürələr ki, bəziləri ruhən, bəziləri isə cismən yaşayır.

...mərifətli və xeyirxah olmaq lütfkarlığın əsas şərtlərindəndir. Yumşaqlıq və incəlik mərifətlə birləşdikdə insan nəzakətli olur

...Vətənpərvərlilikə millətçilik tamamilə fərqli anlayışlardır. Vətənpərvərlik öz ölkəsinə məhəbbət, millətçilik isə digər xalqlara nifrətdir.



...Bütün ömrüm boyu mən öz tənqidçi dostlarımdan çox xeyir görmüşəm, nəinki pərəstişkarlarımdan...

### Fikir dənizindən damlalar:

...Xoşbəxtlik irəliyə baxır və oradadır, bədbəxtlik isə haradan gəlibəsə ora – keçmişə baxır. Bununla yanaşı keçmişə müraciət müasir mədəniyyətin ümumi qanunlarındandır.

...İnsan üç əsas keyfiyyətə malik olmalıdır: sadəliyə, düzlüyə, əxlaqi saflığı.

...İnsan beyni ən çətin qaladır. İnsan o qalanı fəth etmədən heç bir ideala qovuşa bilməz.



**G**örkəmlı Azərbaycan alimi Azad Mirzəcanzadə barədə yazmaq istədiyim bu məqalənin sərlövhəsindəki "mütəfəkkir səlahiyyəti" ifadəsi təsadüfi deyil. Dünyaca şöhrətli alimin, böyük şəxsiyyətin hayatı və yaradıcılığı haqqında araşdırılmalar apardı bu ifadə heyətdən yarandı. Elə bil qeybdən geldi bu səs...

Kimdir Azad Xəlil oğlu Mirzəcanzadə?

Bunu rəsmi protokol dili ilə ifadə etmək çox asandır. Texnik elmlər doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, akademik, nəzəri mexanika və neft kimya sahəsində genişmiyəqası kəşflərin müəllif, Ali Attestasiya Komissiyasına və Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edən tələbkar, eyni zamanda istedadlı insanlara bir o qədər qayğıkeş, ciddi, lakin olduqca sadə böyük şəxsiyyət. Azərbaycan və dünya elminə dahiyanə kəşflər bax-

edən, istedadlı alımlar məktəbi yaradan, özündən sonra zəngin elmi irs qovan, neft və kimya sahəsində 400-ə yaxın elmi əsərin və 50-dən çox ixtiranın müəllifi...

Yox, axı bu tam deyil! Azad Mirzəcanzadə haqqında rəsmi protokolda sadalanın titulların anلامı onun dühəsindən dəfələrə kiçikdir; filosof, tarixçi, təbiətsünas, astronom, dünya və klassik adəbiyyatın, eləcə də musiqi və təsviri incəsənatın mahir biliçisi, ensiklopedik dünyagörüşə, bir sözlə mütəfəkkir səlahiyyətinə malik Böyük İnsan - akademik Azad Mirzəcanzadə!

Həcmə kiçik bir məqalədə böyük dühə sahibinin fikir dənizindən baş vurmaq, albəttə mümkünsüzdür. Yalnız o dənizdən bir neçə damla dadmaq, bir daha müasirlərinin xatırlarında yaşayan qiyamətlər anların istisnəsində işinmək imkanı varsa, nə yaxşı!



**"Azad müəllim özünü xalqına əbədi borclu sanıb"**

Ziyad Səmərdzadə,  
akademik

Azad müəllim çox ağır və məsuliyyətli missiyani - Elm və Texnika Komitəsinə, Ali Attestasiya Komitəsinə rəhbərliyi principial iş metodu ilə, yüksək tələbkarlıqla həyata keçirib. O, daim axtarışda olub. Bigənəlik ona yad idi. Azad müəllim həm də sart adam kimi tanınırdı, bu da tabiidir. Onun xarakterində məzəsərtlik, polad intizam, prinsipiallıq, dərin zəka vəhdət təşkil edirdi.

**"**Dövlətə, millətə təmənnənası xidmət Mirzəcanzadə dühəsinin leymotivini təşkil edirdi. Mədən sularından səməralı istifadə etmək, neft sənayesini tullantısız sənayeye çevirmək, daimi səməralılık yaratmaq onun son daracə keyfiyyəti iş üzüllərindən xəbər verirdi. Bu xüsusiyyət onun çalışdığı bütün sahələrdə öz əksini təsdi.

Azad müəllim özünü xalqına əbədi borclu saydı. O, müstəqil Azərbaycan Respublikasının inkişafı üçün son dərəcə vacib olan Ali Attestasiya Komissiyasına rəhbərlik edib və mənə elə gəlir ki, onun fəaliyyətinin ən çətin, ən gərgin, əsəbi vaxtları da bu illərə düşüb. Çünkü, hələ də keyfiyyətsiz işlərə görə elmə ad almaq niyyətində olanlara havadarlıq etmək istəyənlər var idi. Azad müəllim bəzən adı etik qaydaları gözləməyən bu kimi "elm adamları" ilə ciddi mübarizə aparmağa məcbur olub.

Bu və ya digər elmin predmetini düzgün müəyyən etmək çox

çətin məsələdir. A. X. Mirzəcanzadə ilk dəfə olaraq Azərbaycanın neft sənayesinin keçid dövründəki istiqamətləri haqqında konseptual müləhizələr söyləmiş, perspektivləri riyazi modellər əsasında müyyən etmiş, fundamental ideyalar irəli sürmüdüd. Alim böyük Türk Dünyasının artan qüdrətini, gerçəkləşən birliliyi sezarək turkdilli dövlətlərin və yarım dövlətlərin neft-qaz ehtiyatlarını, onların müvafiq sahədəki potensial imkanlarını araşdıraraq, perspektivlərin elmi proqnozunu vermişdir.

Böyük alımlar qeyri-adiliy ilə fərqlənlər. Mən illər boyu bu nurlu sima ilə təməsda olmuşam, onun na qədar sart və eyni zamanda dəhaçox humanist olduğunu yaxşı bilirdim. Azad müəllimlə apardığım səhbətlərdə dəfələrə müşahidə etmişdim ki, onun musiqimizə, folklorumuzu baxışları yüksək milli kolorit ilə fərqlənir. Tez-tez xalq mahnılarımızı zülməzə etməsinin, şerlər söyleməsinin, musiqimizin asrarəngiz gözəlliklərinə səhbət etməsinin şahidi olmuşam. Üzəyir bayın, Qara Qarayevin, Fikrat Əmirovun, Niyazinin musiqisini, simfonik eserlərini dinləməkdən doymurdur.

Azad müəllim böyük vətəndaş idı. Xalqın maariflənməsində, əyalətlərdə ziyalılar nəslinin artmasında, elmin inkişaf etdirilməsində onun regional inkişaf konsepsiyası öz bəhərsini vermekdadır. Onun yaradıldığı respublika Ali Attestasiya Komissiyasının Gəncədə, Şaki-də, Lənkəranda, Naxçıvanda müdafiə şuraları indi də uğurla fəaliyyət göstərir. Onun rəhbərliyi və şəxsi iştirakı ilə AAK sadalanın şəhərlərdə səyyar iclaslar keçirib. O, istəyib ki, Azərbaycanın regionları kompleks inkişaf etsin, bu proses tənzimlənsin, bölgələrimizdə yaşayan həmvətənlərin biliklərini zənginləşdirmək üçün yerlərdə də müvafiq şərait təmin olunsun, burada ziyalıların sayı artsın. Yerlərdə na qədar çox zəka sahibi olarsa, mədəniyyətimiz, elmimiz də bir o qədar inkişaf tapar.

Azad Xəlil oğlu Mirzəcanzadə XX əsrin an böyük azərbaycanlı alımlarından biridir. Alimin keçidiyi hayat yoluna, möhtəşəm elmi fəaliyyətinə diqqət etdikdə, onun heyətəmiz tacribə və biliyinin miyəsi, əzəməti göz önüne gelir. Böyük alımlar həmişə vaxt qıtlığı ilə bağlı problemlərlə rastlaşırlar. Azad müəllim topladığı tacribə sahəsində zaman amilindən də səməralı istifadə etməyə həmişə müvəffəq olub. Böyük alim Azad müəllimin aziz xatırı həmişə ürkəklərdə yaşayacaqdır.



**"Anlada bildimmi? - Bu sual zəngin, dərin insanın həmisi dilində idi**

**Qazanfar Paşayev,  
filologiya elmləri doktoru, professor**

Görkamlı alimimiz Azad Mirzəcanzadə pedaqoq, alim və şəxsiyyət kimi yüksək mənəvi dəyərlərə malik idi. Bu gün onunla bağlı xatirələri bölüşmək manimcunçox xoşdur.

Moskvada doktorluq işimi müdafiə etdim, professorluq məsələm isə Azərbaycanda alındı. O zaman Azad Mirzəcanzadə Ali Attestasiya Komitəsinin sədri idi. Komissiyanın tədbirinə böyük alımlarımız davət olunmuşdu, hamısı da məni tanıydırlar. Dədim ki: Azad müəllim, professorluq diplomunu almağında, elmlər doktoru olmayımda sizin böyük röluñun olub.

Mən 1957-ci ildə ali məktəbə daxil olanda bizim Xarici Dillər İnstitutu Neft və Kimya İnstitutunun yanında yerləşirdi. Biz talabalar eşitdi ki, siz doktorluq işini iki dəfə müdafiə etmişiniz. Bu məni təacüblandırdı və düşündüm ki, mən niya bir dəfə müdafiə edə bilməyməm...

Bir hadisəni da yaxşı xatırlayıram. Elə oldu ki, akademik Bakır Nabiyev öz arızasına işdan çıxdı. Azad müəllim onun yerinə mən məsləhət gördü. Əvvəl etirazımı bildirdim. İkinci dəfə institutumuzun direktoru Yaşar Qarayev bu məsələ ilə bağlı məni çağırırdı və birləşdik Azad müəllimin evinə. Qapıdan içəri girəndə heyrətləndim.

Adəmin evində kitabdan başqa heç nə olmazmış? İnanın ki, iki otağı ilə bərabər, matbəxi də kitabla dolu idi. Ayaqları da olmayan dərin çarpayıda, elə kitablarıncıda yatırıldı. Mən bunu gözlərləmə gördüm...


Azad Mirzəcanzadə Azərbaycanda Ali Attestasiya Komitəsinə, sonra Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edirdi. Heç vaxt rüşvət alan adamlıaalaqası olmaz, onlara nifrat edərdi.

Görüşümüz zamanı mənə dedi ki, eşitmışəm təmənnasız adəmsan, səni instituta sədr qoymaq istəyirəm. Dədim, Azad müəllim, təmənnasız olmasına təmənnasızam, ancaq mənim mənəvi haqqım yoxdur sədr olam. Sabəbini soruştı. Dədim orda akademik Kamal Talibzadə var... Dedi, sən Kamal Talibzadəni düşünürsən?.. Dədim, ha. Dedi, onda sən onun müavini olacaqsan. Belə də elədik. Nizami adına Ədəbiyyat Institutunun Müdafiə Şurasında avval müavin, sonra həmsədr oldum.

Bir neçə dəfə birləkədə məclislərə düşdü. Məclisi həmisi o apardı. Danışığında bir dəfə də olsun, hər hansı bir fikri təkrarladığını görmədi. Bu dərin adəmin çox işlətdiyi bir kələmi vardi: "Anlada bildimmi?"

Yəqin müşahidə etmişiniz, çox böyük elm sahiblərində qaribəliklər olur... Olmuş faktı nəzərinizə çatdırırm: Eynşteyn kükədə ayaqyalın gedir. Deyirlər, kükədə ayaqyalın niyə gedirsən? Deyir, kimdi məni tənyanı. İlk keçəndən sonra artıq hamı onu tənyirdi. Eynşteyn yənə kükədə ayaqyalın gedərkən deyirlər, ay ki, ayib deyilmə ayaqyalın gedirsən? Deyir, əshi, onsu də hamı tənyir mən kiməm. Azad Mirzəcanzadə də belə bir adam idi. Həddən artıq təvəzükər, həddən artıq elma və xalqına vurğun, tarixin yetirdiyi şəxsiyyət, böyük ziyalı, zəngin bir məbəd, xəzinə... Hamisini apardı özü ilə. Bu böyük təfəkkür sahibi həla təzə başlayırdı özü üçün İsləməya. Onun neft və kimya sahəsində, Xəzərdəki qurğu işlərində o qədər böyük keşfləri olub ki, indi bu dəqiqə ondan istifadə edirlər.

Azad Xəlil oğlu Mirzəcanzadə 78 yaşında vəfat etdi. Amma o ölməyib, bizim qəlbimizdə, bütün elm adamlarının, onu sevənlərin qəlbində bir şəxsiyyət kimi yaşayır.



**"Haqq, ədalət, bilik" onun prinsipi idi**


**Teymur Bünyadov,  
akademik**

Azad Mirzəcanzadə sovetlər birliliyinin ən tanınmış, ön sıradə gələn alımlarından idi. Xalqımız fərxi edə bilər ki, Azad Mirzəcanzadə kimi bir oğulu bəşəriyyət bəxş edib. Azad müəllim son dərəcə ensiklopedik biliyi, geniş eruditiyaya, güclü məntiqə və həddindən artıq müşahidə qabiliyyətinə malik bir alım idi.

**"Azad Mirzəcanzadə alim olduğu qədər də, yüzlərlə, minlərlə tələbəni xoş galəcəyə uğurlayan bir müəllim idi. Eradan əvvəl IV əsrə yaşaması Platon deyir ki, valideynlərim məni göydən yerə endirdi, müəllimlərim isə yerdən göyə qaldırdı. Bu sözləri həmisi Azad müəllim də deyərdi.**

P.S. Bəlkə də tacrübəli jurnalistlər məni daha yaxşı başa düşər. Bəzən mövzu adəmi alıb aparanda hər şeyi, eləcə də yazıya nöqtə qoymağı da unudursan. Azad Mirzəcanzadə şəxsiyyətini və dühəsini bütövlüklə qələmə almaq kiçik bir məqalənin işi deyil. Adama elə gəlir ki, ayrılmak istəmədiyin qəhrəmanını oxucuya istədiyin qədər təqdim edə bilmədin. Bu an yalnız bir istək adəmə tasallı olur - mövzuyla qayıtmak arzusu. Odur ki, akademik Azad Mirzəcanzadə haqqında bu yazımı üç nöqtə ilə bitirirəm... Sağlıq olsun! \*

Samina Hidayətzizi



Elmi konfrans zamanı



Akademik Azad Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunmuş ADNİ talabalarının 62-ci elmi-texniki konfransında